

**Azərbaycan Respublikası Təhsil Nazirliyinin 6 sayılı Ərazi Maliyyə Hesablaşma Mərkəzi 2018-ci il üzrə təhsil müəssisələri üçün odun yanacağıının satın alınması məqsədi ilə açıq tenderə dəvət edir**

Tender 1 (bir) lot üzrə aparılır.

Lot 1- Odun yanacağıının satın alınması

Müqavilənin müddəti: 31 dekabr 2018-ci il tarixədək

Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə 6 sayılı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin tender komissiyasına təqdim etsinlər.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlarına malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyənlər hər LOT üzrə aşağıda göstərilən məbləğdə iştirak haqqını qeyd olunan hesaba köçürməklə tenderin Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Ağstafa şəhəri H.Əliyev prospekti 38 ünvanında yerləşən 6 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzindən ala bilərlər (Əlaqələndirici şəxs: Əhmədov Vaqif Məhər oğlu Əlaqə telefonu: (022) 225-21-05

Lot 1- 70 (yetmiş) manat

İddiaçılar iştirak haqqını aşağıdakı hesaba köçürməlidirlər:

Ağstafa rayon YXO

Hesab: AZ85AIB32051019445200201152

VÖEN: 3600573321

"Kapital bank"ın Ağstafa rayon filialı:

KOD: 200521

Vöen: 9900003611

Müxbir hesab AZ37NABZ01350100000000001944

S.W.I.F.T.: AIBAZ2X

Tenderdə iştirak haqqı heç bir halda geri qaytarılmır.

Əsas şərtlər toplusu Azərbaycan dilində hazırlanmışdır.

İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri tender komissiyasına təqdim etməlidirlər:

- tenderdə iştirak etmək üçün yazılı müraciət;
- iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
- vergi orqanından "Tenderdə iştirak barədə arayış";
- iddiaçının nizamnaməsi (surəti), fəaliyyət növü, hüquqi statusu və rekvizitləri;
- tender təklifi (zərflərin açıldığı gündən ən azı 30 bank günü müddətində qüvvədə olmalıdır);
- tender təklifinin 2 (iki) faizi həcmində bank zəmanəti (tender təklifinin qüvvədə olma müddətindən ən azı 30 bank günü çox olmalıdır);
- vergi orqanlarına, sosial müdafiə fonduna və digər icbari ödənişlərə dair borcların olmaması barədə müvafiq arayış;

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əslı və surəti) tərrib olunmalıdır. (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır).

Tender proseduru “Dövlət satınalmaları haqqında” Qanuna uyğun keçiriləcəkdir.

İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi, bank zəmanəti və iş qrafiki istisna olmaqla) 13 iyun 2018-ci il (iş qrafiki üzrə), tender təklifi və bank zəmanətini isə möhürlənmiş ikiqat zərfdə 27 iyun 2018-ci il saat 17:00-a qədər, Ağstafa şəhəri, H.Əliyev prospekti 38 ünvanında yerləşən, 6 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinə təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.

İddiaçıların təklifləri 28 iyun 2018-ci il saat 11<sup>00</sup>-da Ağstafa şəhəri, H.Əliyev prospekti 38 ünvanında yerləşən, 6 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzində açılacaqdır.

İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

TENDER KOMISSIYASI

